

qoymuşdur. Zakirin istər klassik, istər aşiq poeziyası janr və formalarında olan əsərlərində diqqəti cəlb edən başlıca cəhət onun sadə, canlı, obrazlı dili, zəngin folklorizmidir” [7, s.18].

Nəticə / Conclusion

Məqalə XIX əsr Azərbaycan klassik ədəbiyyatı ilə folklorun qarşılıqlı əlaqəsinin öyrənilməyən tərəflərini yeni aspektdən araşdırmaq baxımından əhəmiyyətlidir. Belə ki, təhlil etdiyimiz mövzu Qasim bəy Zakirin yaradıcılığında özünü göstərən folklor motivlərinin tədqiqi, onların ayrı-ayrı xüsusiyyətlərinin üzə çıxarılması və praktik təhlili baxımından əhəmiyyətli tədqiqat istiqaməti kimi diqqəti cəlb edir. Çünkü yazılı ədəbiyyatda folklor motivlərindən bəhrələnmə ənənəvi yaziçı və folklor münasibətləri baxımından xeyli fərqlənir. Bu fərq ondan qaynaqlanır ki, Azərbaycan şifahi xalq ədəbiyyatının geniş coğrafiyasını əks etdirən yüzlər nümunənin həm orijinal, həm da yeni variantını yazılı ədəbiyyatımızda görə bilirik. Bu baxımdan, Zakirin yaradıcılığında folklor motivlərindən istifadə sənətkarlığının bu kimi araşdırmalarda Azərbaycan ədəbiyyatının folklorla əlaqəsinin öyrənilməsi sahəsində yeni istiqamət açmaqla bərabər, yeni tədqiqat materialı kimi əhəmiyyəti böyükdür.

İstifadə edilmiş ədəbiyyat / References

1. Cəfərli Ə, Əhlimanqızı S. (2004). Azərbaycan nağılları. 5 cilddə, V cild. Bakı, Çıraq. 336 s.
2. Əliyev K. (2018). Ədəbiyyatşunaslıq, ədəbi tənqid. 10 cilddə, V cild. Bakı, Elm və təhsil. 556 s.
3. Kazimoğlu M. (2005). Gültüşün arxaik kökleri. Bakı, Elm. 186 s.
4. Köçərli F. (1987). Balalara hədiyyə. Bakı, Gənclik. 106 s.
5. Qasim bəy Zakir. (2005). Seçilmiş əsərləri. Bakı, Avrasiya Press. 400 s.
6. Qasımov C. (2011). Azərbaycan folklorşunaslığı və sovet totalitarizmi. Bakı, Nurlan. 600 s.
7. Məmmədli R., Əhmədova S. (2019). Söz sərrafı Qasim bəy Zakir. Bakı, F. Köçərli adına Respublika uşaq kitabxanası. 52 s.

Nurməhəmməd Qərib Əndəlibin “Zeynal Ərəb” dastanının ideya-məzmun və şəkil-üslub xüsusiyyətləri

Aynur Səfərli

Bakı Dövlət Universitetinin doktorantı, DİN Polis Akademiyası, Elmi Tədqiqat və Redaksiya-Nəşriyyat şöbəsi. Azərbaycan. E-mail: seferli_1988@bk.ru
<https://orcid.org/0000-0002-01104659>

XÜLASƏ

Türk ədəbiyyatının mühüm qolu olan Türkmen ədəbiyyatı ortaq türk mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Türk şifahi xalq ədəbiyyatında xalq hekayəsi olaraq adlandırılan nağillar Türkmen şifahi xalq ədəbiyyatında “dastan” termini ilə ifadə edilir. Ədəbiyyatda terminlər fərqli olsa da, məzmunu oxşardır. Türkдilli xalqlar Hz.Əliyə dərin hörmət və sevgi bəsləmiş, bu hissələrini şifahi və yazılı ədəbiyyat nümunələrində əks etdirmişlər. Klassik Türkmen ədəbiyyatının xalq hekayələrində Hz.Əliyə olan hörmət və sevgi açıq-aydın göstərilmişdir. Bəhs olunan həmin xüsusiyyətlərin öz əksini tapdıgi hekayələrdən biri “Zeynal Ərəb” adlı əsərdir. Nurməhəmməd Qərib Əndəlib (1710-1767) Türkmen ədəbiyyatının dastan ənənəsinin görkəmlı nümayəndəsidir. Bu araşdırında Əndəlibin hayat və yaradıcılığı haqqında məlumat verilmiş, “Zeynal Ərəb” adlı əsərində Hz.Əlinin Türk-İslam mədəniyyətindəki rolundan bəhs edilmişdir. Məqalədə “Zeynal Ərəb” dastanının forma və üslub xüsusiyyətləri haqqında məlumat verildikdən sonra dastanın motivləri nümunələrlə göstərilmişdir.

ACAR SÖZLƏR

Türkmen ədəbiyyatı, Nurməhəmməd Qərib Əndəlib, şərq poeziyası, dastanlar, fikir və məzmun

MƏQALƏ TARİXÇƏSİ
göndərilib – 02.04.2020
qəbul edilib – 10.04.2020

Idea-content and shape-style features of Nurmahammad Garib Andalib's epos "Zeynal Arab"

Aynur Səfərli

Doctoral student of Baku State University, Police Academy of the Ministry of Internal Affairs, Scientific Research and Editorial-Publishing Department.

Azerbaijan. E-mail: seferli_1988@bk.ru

<https://orcid.org/0000-0002-0110-4659>

ABSTRACT

Turkmen literature, an important branch of Turkish literature, played an important role in the development of common Turkish culture. Tales called folk story in Turkish folklore are expressed by the term "dastan" in Turkmen folklore. Although the terms in the literature are different, the content is similar. The Turkic-speaking people had a deep respect and love for the Hazrat Ali and expressed these feelings in examples of folklore and written literature. The respect and love for the Hazrat Ali are clearly shown in the folk tales of classical Turkmen literature. One of the stories that reflects these features is the work "Zeynal Arab". Nurmahammad Garib Andalib (1710-1767) is a prominent representative of the epic tradition of Turkmen literature. This study provides information about the life and work of Andalib, in his work "Zeynal Arab", the role of Hazrat Ali in Turkish-Islamic culture was discussed. After giving information about the form and style features of the epos "Zeynal Arab" in the article, the motives of the epos are shown with examples.

KEYWORDS

Turkmen literature, Nurmohammad Garib Andalib, eastern poetry, epics, idea and content

ARTICLE HISTORY

Received – 02.04.2020

Accepted – 10.04.2020

Giriş / Introduction

Türkmenistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmen xalqının zəngin mədəni irlsinə göstərdiyi hədsiz diqqət və qayğı nəticəsində bu gün xalq Mühəmməd Xarəzmi, Manı Baba – Əbusayid Əbülxeyir, Mahmud Kaşgari, Mahmud Zəməxşeri, Nəcməddin Kübra kimi onlarca şöhrətli türkmen oğullarının elmi və ədəbi irləri ilə tanış olmuşdur. Belə ədiblərdən biri də XVIII əsr zəngin türkmen ədəbiyyatının görkəmli nümayəndəsi, özündən sonra gələn şairlərin ustası və müəllimi sayılan Nurməhəmməd Qərib Əndəlibdir [10, 256 s.]. Azadi, Abdulla Şahbəndə, Məxdimqulu Fəraqi, Şeydayi, Qurbanəli Məğrubi, Qayıbı, Talibi, Qurdoğlu, Məmmədvəli Kəminə, Seyidnəzər Seydi, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşıqi, Katibi, Annaqlınc Möhtaci, Miskin Qılınc, Dövlətməmməd Balqızıl kimi tanınmış söz ustaları onun ardıcılıları və şagirdləridir. Qədim türkün epiq təfəkküründə daha qüdrətli bir yaradıcılıq ənənəsi – xalq nəşri formalaslaşmışdır. Onun erkən nümunələri kimi milli yaddaşa qədim türk dastanı tipi – "Alp-Ər-Tunqa", "Şu", "Oğuz Xaqan", "Ərgənəkon" və b. qalmışdır [8, s.483-507]. Tədqiqatçı Tolqa Dursunun da təsdiq etdiyi kimi bu dastanlarla yanaşı, "Kitabi-Dədə Qorqud", "Yaradılış", "Törəyiş", "Köç", "Bozqurd" kimi dastanlar da türk dünyası ədəbiyyatının təməl daşlarıdır [15, 436 s.]. Yazılı qaynaqlarda isə "Onigin", "Tonyukuk", "Gül Tigin" və "Bilgə xaqan" bizlərə gəlib çatmışdır [2, s.10-11]. Türklerin dərin köklü dastan ənənəsinə sahib olduqları tarixi bir həqiqətdir.

Dastançılıq xalqın bir neçə əsrlik milli-məişət həyatını gözəllik və əlvənlığı, təzad və ziddiyyətləri özündə eks etdirən öncül bədii düşüncənin məhsuludur. İnsan həyatı və taleyinin keçməkeşli dövrü ilə tanış olmağa imkan verən təhkiyəçilik insanın özünün təkamülü ilə bağlı davam edən maraqlı və canlı yaradıcılıq prosesidir. Burada söz sırası sadə, ardıcıl, mənası aydın, konkret, fikrin ifadəsi başa düşülən, tez anlaşılan olur. Emosional ifadə və deyim tərzləri, pantomim hərəkətlər, himcimlərlə fikrin ifadəsi epik üslub sisteminde mövcud deyil, bunlar ifadə olunmuş fikrin psixoloji məqamlarının dürüstləşməsinə və tamamlanmasına xidmət edir. Epik ənənə sadə təhkiyəçilikdən peşəkar ifaçılığa qədər inkişaf yolu keçmiş, milli dastan yaradıcılığı üçün erkən zəmin hazırlamışdır [22, s.64]. V.M.Jirmunskinin yazdığı kimi "epik üslub həyatı dərk etmənin geniş hüdudlarını müəyyənləşdirdi, oğuz ədəbiyyatında böyük və ənənəvi hadisə yaratdı" ki, bu da şifahi sözü bədii həqiqətə, həyatın geniş, zəngin mahiyyətini öyrənməyə gətirib çıxardı. Bu da təhkiyəçiliyin tarixi yüksəlişi və onun nəticəsi olan epos yaradıcılığının meydana çıxmamasına səbəb oldu [21, 213 s.].

Yüzillər boyunca türkün həyat tərzi, duyum və düşüncə ölçüsünün əsas istiqamətlərini bahadırlıq, cəngavərlik təşkil etdiyindən etnik-mənəvi sistemin güzgüsü olan folklorda, o cümlədən da dastançılıq ənənəsində qəhrəmanlıq motivinin geniş və qabarıq yer almazı təbii-tarixi zərurətdən irəli gəlmişdir. Qədim türk cəmiyyətində dastan təfəkkürü istisnasız olaraq bahadırlıq düşüncəsinin obrazlaşdırılmasına yönəldiyindən həmin mərhəbbətə məxsus epik ənənənin özəyində qəhrəmanlıq motivi və motivin ifadəsi olan çeşidli qəhrəmanlıq süjetləri durur. Sonrakı tarixi dövrlərdə epik düşüncədə lirik təməyülə müəyyən yer tutmağa başlayır, bu zaman məhəbbətə qəhrəmanlıq hüdudlarında dayanan, bir növ hər iki motivin birləşməsini eks etdirən dastanlar ortaya çıxır. Epik ənənədə lirik təməyülün güclənməsi sərf məhəbbət motivinə bağlı dastanların meydana gəlməsilə də nəticələnir. Orta əsrlər dövrü aşiq ədəbiyyatı məhəbbətin gerçək və simvolik-fəlsəfi-ürfani anamlarını birləşdirərək məhəbbət dastanları ortaya çıxarmışdı. Məhəbbət dastanları spesifik süjet və kompozisiya tərkibinə malik olan orijinal epik folklor nümunələridir.

Dünya xalqlarının eksəriyyətində, o cümlədən türk folklor ənənəsində qəhrəmanın qeyri-adi, möcüzəli doğuluşu geniş yayılmış bir motivdir. İlkin ibtidai təxəyyülün məhsulu olan nağıllarımızda da möcüzəli doğuluşa tez-tez rast gəlinir. Dastan qəhrəmanları da qeyri-adi doğuluşu ilə seçilir [1, s.4-6].

Məhəbbət dastanlarında baş qəhrəmanlar cəmiyyətdə azad sevgi, xoşbəxt həyat, toxunulmaz insan hüquqlarını pozub tapdalayan hökmədlərə, din xadimlərinə, tacir-zadəganlara, ümumiyyətlə, sosial üstünlük'lərə malik rəqiblərə qarşı mübarizə aparan aşıqlərdir. Bu dastanlarda ictimai məzmun nə qədər yüksək olsa da, hadisələr cəmiyyət həyatının müxtəlif cəhətlərini bir o qədər intəhəsizliqlə eks etdirərək, o, epos düşüncəsi səviyyəsində yüksək bilinir. Ziddiyət və təzadları qoyulmuş yasaqlıqlar sərhəddində eks etdirməklə kifayətlərin [12, 137 s.].

"Dastan" sözü çoxmənalı söz kimi bacarıq, məharət, hiylə nümayiş etdirən, həm də qəhrəmanlıq, sevgi macərasını eks etdirən əhvalat deməkdir. Bir istilah kimi bu söz musiqi havası, melodiya və b. mənalarda da işlənməkdədir [12, 136 s.].

Nurməhəmməd Qərib Əndəlib və onun türkmən ədəbiyyatında rolü

Əndəlibin türkmən ədəbiyyatı qarşısındaki xidmətləri son dərəcə böyükdür. Türkən ədəbiyyatının yorulmaz tədqiqatçılarından və Əndəlib ırsının tərcüməçilərindən olan professor Ramiz Əskərə istinadən deyə bilarık ki, hər şeydən əvvəl o, müasir türkmən ədəbiyyatının və ədəbi yazı dilinin banisidir. Ondan əvvəl yaşayıb-yaradan türkmən şairlərindən Bayram xan və Vəfa öz əsərlərini həmin dövrdə

bütün Orta Asiyada geniş yayılan, əsasən, mədrəsə təhsili görmüş adamların işlətdiyi ədəbi Çağatay türkçisi ilə qələmə almışlar. Əndəlib isə əsərlərini uşaqlıqdan bəri sevə-sevə dirlədiyi milli-məhəlli dastanların təsiri altında şirin türkmən dilində yazmaqla bir ilki gerçəkləşdirmişdir. Şairin ikinci böyük xidməti türkmən ədəbiyyatını mövzu və janr baxımından zənginləşdirməsidir. Əslində, o, realist türkmən poeziyasının ilk rüşeymlərini qoymuş, Məxdumqulu isə onu zirvəyə qaldırılmışdır [Fəraqi M. 1984]. Milli ədəbiyyatda ilk poemanın, ilk dastanın müəllifi də Əndəlibdir. Həmçinin, o, türkmən ədəbiyyatında ilk tərcüməçilərdən biridir [5, s.14]. Urgəncdə, əsasən də, Xivədə yaşamışdır. O, "Risaleyi-Nəsimi" poemasının giriş hissəsində həyatı, doğulduğu və yaşadığı yer, habelə təxəllüsü haqqında kiçik bilgilər vermişdir:

*Adım idi Nurməhəmməd Qərib,
Sözdə təxəllüsüm idi Əndəlib.*

*Səhrimiz Urgənc – vilayət idi,
Xanımız Şirqazi himayət idi.*

*Əsli-məkanım ki Qaramazıdır,
Adəmi işrətdə qıştı-yazıdır.*

*Bil ki, Qaramazı bizim cayımız,
Zikri-xuda eşq ilə dildəhimiz...
Barça xəlayiq içində bəd işim,
Yetdi əlli beşə mənim bu yaşam*

[5, s.14].

Şair öz əsərlərini "Əndəlib" təxəllüsü ilə yazmışdır. Rəvayətə görə, o, gəncliyində Güll adlı bir qızı sevmiş, ona uyğun olsun deyə özünü Əndəlib, yəni "Bülbül" təxəllüsünü seçmişdir. Adının tərkibindəki Qərib sözü isə doğma vətəndən, el-obadan uzaqda yaşamasına işarədir. Şeirlərində özünü "Əndəlibi-binəva", "Əndəlibi-zar", "Əndəlibi-bəlakes" adlandırma həyatının məşəqqət içinde keçdiyini göstərir [6, s.6].

*Gahi xərabatda işim, gah fəğan,
Külbəyi-əhzan idi gahi məkan*

[6, s.6].

ŞİFAHİ XALQ ƏDƏBİYYATI

Şairin təhsili, şəxsi həyatı haqqında yazılı mənbələrdə məlumatlara rast gəlinmir. Ancaq əsərlərindən anlaşıldığına görə, o, çox mükəmməl təhsil almış, Şərq poeziyasını, onun bədii ifadə vasitələrini dərindən mənimsemmiş, ərəb, fars, tacik dillərini yaxşı öyrənmişdir. Şairin "Şahnamə"ni tərcümə etməsi barədə bəzi məxəzlərdə məlumatlar verilir. Təessüf ki, bu tərcümə indiyədək tapılmamışdır. Əndəlibin bir sıra şairlərin əsərlərinə nəzirə yazması onu göstərir ki, o, klassik Şərq şeirini dərindən mütləcə etmiş, söz sənətinin bütün incəliklərinə yiyələnmişdir [5, s.15-16]. Əndəlib türkmən ədəbiyyatında ilk dəfə olaraq dastanları, rəvayətləri, xalq hekayələrini nazmə çəkmiş, onları ədəbi cəhətdən vəsf etmişdir. "Leyli və Məcnun", "Yusif və Züleyxa", "Baba Rövşən və Zeynal Ərəb" kimi dastanlar Əndəlib yaradıcılığının məhsuludur. Başqa bir məlumata görə, "Mirzə Həmdəm" dastanı da ona məxsusdur.

Azərbaycan ədəbiyyatında dastanlar (məsələn, "Koroğlu", "Qaçaq Nəbi" və s.) aşıqlar tərəfindən qoşulmuşdur. Türkмənlərdə isə xalq dastanları şairlər tərəfindən işlənmiş, aşıqlar öz fərdi dastanlarını qoşmağa xüsusi meyl göstərməmişlər.

Şairin yolu ilə gedən ulu Məxdumqulu on bir dastandan ibarət antologiya (bu silsilə "İbrahim və Sara" ilə başlayır, "Aşıq Qərib və Şahsənəm"lə başa çatır) hazırlanmışdır. Bu ənənə daha sonra digər şairlər tərəfindən uğurla davam etdirilmiş, Molla Nəfəs isə "Zöhrə və Tahir" dastanını işləmişdir.

Əndəlibin nəzərə çəkdiyi, süjet xəttinə düzelişlər etdiyi "Leyli və Məcnun", "Yusif və Züleyxa" dastanları Azərbaycan variantı ilə oxşardır və biziə məlum olan məzmundadır. Şairin dini-əxlaqi səciyyə daşıyan "Baba Rövşən" və "Zeynal Ərəb" dastanları isə Azərbaycan oxucusuna tanış deyil və aşıqlarımız da bu dastanlara müraciət etməmişlər.

Şairin dastanlarının hamısı süjet və yaradıcılıq baxımından çox mükəmməl, şeirləri isə çox gözəldir. "Zeynal Ərəb" dastanındaki eyni adlı obraz isə bəzi cizgiləri ilə "Şah İsmayıł" dastanındaki Ərəbzəngini xatırladır [4, s.103-104].

Nurməhəmməd Qərib Əndəlibin "Zeynal Ərəb" dastanı

Demək olar ki, klassik Türkмən ədəbiyyatında mövzu baxımından Əndəlibdən bəhrələnməyən şair yoxdur. Epik dastan yazmaqdə Əndəlibin əsərləri türkmən ədəbiyyatında mühüm yer tutaraq, yeni səhifə açmışdır [20, s.5; 15, 435 s.]. N.Əndəlibin əsərlərində, xüsusilə "Baba Rövşən" və "Zeynal Ərəb" dastanlarında peyğəmbər əfəndimizin kürəkəni Hz.Əli əsas obraz olaraq işlənmişdir. Ədib hər iki əsərində Hz.Əlini və oğullarını izzətləndirməyi hədəfə almışdır.

Türkmən epik ənənəsində dastan mövzularının hamısının bir əsərdə toplandığını görə bilərik. Məsələn, din, qəhrəmanlıq və sevgiyə aid dastanlar var. Bu dastanların əksəriyyəti Hz.Əli haqqındadır. Bu dastanların kim tərəfindən yazılmışından və ya söylənməsindən asılı olmayaraq oxşar cəhətləri mövcuddur. Ərəb və fars mənbələrindən götürülmüş bu rəvayətlər türkmən epik ənənəsinə uyğun işlənərək şifahi və yazılı ədəbiyyatla uyğunlaşdırılmışdır. "Baba Rövşən" dastanı ilə yanaşı "Zeynal Ərəb" dastanında da Hz.Əli və oğullarının İslam dini uğrunda apardığı mübarizələr təsvir edilmişdir [17, s.88; 15, 435 s.].

Əndəlibin digər əsərlərindən fərqli olaraq "Zeynal Ərəb" dastanında sevgi mövzusu da işlənmişdir [15, 435 s.]. İslamiyyətin qəbulundan sonra yaranan dastanlarda, İslam tarixində qəhrəmanlıqları ilə tanınan şəxsiyyətlər ideal tip olaraq göstərilə bilər. Bunlar Hz.Əli və Hz.Həmzə başda olmaqla, səhəbələrdən bəziləri və Hz.Əlinin övladlarıdır. Sonrakı dövrlərdə Əbu Müslim, Battal Qazi, Danişmend Qazi kimi şəxslər də bu tipə nümunə ola bilərlər [14, s.194-195; 15, 436 s.].

Türkmən dastanları mövzularına görə qəhrəmanlıq, sevgi və dini dastanlar olaraq üç başlıq altında qruplaşmışdır. "Zeynal Ərəb" dastanı hər üç mövzunu da əhatə edir [15, 436 s.].

Əndəlibin "Baba Rövşən" dastanı kimi "Zeynal Ərəb" dastanı da, elm aləmində layiqincə öyrənilməmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, yeni yüksəlş və böyük dəyişikliklər zamanında elmi əsaslarla öyrənilməsinə başlanılan bu dastanların hər ikisində də Əli və onun oğulları iştirak edir. Əndəlib bu dastanlar vasitəsi ilə insanpərvərlik, çətin gündə bir-birinə kömək etmək kimi fikirləri oxucularına çatdırmaq istəmişdir [9, s.52].

"Zeynal Ərəb" dastanının mövzusu Həzrəti Əlinin Bibi Hənifədən doğulan oğlu İmam Məhəmməd və onun sevgisi uğrunda iztirablar çəkən Zeynal Ərəbin macəralarından götürülmüşdür. Eyni zamanda Həzrəti Əlinin həyat yoldaşları Bibi Fatma, Bibi Zəhra, oğlu İmam Hüseyn, sərkərdəsi Malik Ejder kimi şəxslər də hadisələrdə iştirak edir. Atası kimi cəsur və güclü bir dastan qəhrəmanı olaraq təsvir edilən Hz.Əlinin oğlunun Allaha yalvarması onun həm də dini inancı olduğuna sübutdur. Bəzən şahzadə, bəzən də imam sifətilə xıtab olunan İmam Məhəmmədin kafırları imana gətirməsi də onun bu imamlığının təzahürü olaraq qəbul oluna bilər [12, 126 s.].

Dastanın məzmunu belədir. Bir gün Hz.Məhəmməd Hz.Əlini 33 min əsgərdən ibarət ordu ilə Rum vilayətinə səfərə göndərir. Rum padşahının pəhləvanlarını məglub etdiğdən sonra, xalq Hz.Əlidən aman diləyib müsəlmanlığı qəbul edir. Hz.Əli Rum padşahının qızı Hənifəni (Hanıpayı) alaraq Məkkəyə qayıdır. Hz.Məhəmmədə

ağlayaraq bütün ailəsini itirdiyini bildirən Hənifə onun şərtləri qəbul olunduğu təqdirdə müsəlman olmayı qəbul edəcəyinə söz verir. Şərtləri qəbul olunduğu üçün sözünün üstündə duran Hənifə Hz.Əli ilə evlənir. Uzun zaman sonra onların bir oğlu olur və söz verdiyi kimi adını Məhəmməd qoyurlar. Ziyafət təşkil edirlər. Uşağı sevərək, üstündə titrəyə-titrəyə böyüyüb eşq-məhəbbətə həvəs etməyə başlayır. Dünyani tanımaq üçün başqa diyarlara getmək istədiyini bildirəndə valideynləri getməməsi üçün nə qədər yalvarsı da, oğulları bu sevdadan vaz keçmir. Onu Allaha əmanət edib yola salanda qardaşları İmam Hüseyin və İmam Həsən onu fikrindən daşındırmaq üçün arxasından getsələr də, bacarmırlar. Beləliklə, qardaşlar da Hz.Məhəmmədlə getməyə qərar verirlər. Bir günlük yol gedib ov ovlamağa çalışılsalar da, heç nə əldə edə bilməyən qardaşlar gəlib üç yoluñ göründüyü bir yolayricına çatırlar. Orada bu üç yol haqqında yazı yazılmış bir daş görürler. Sağ tərəfdəki yolla gedən geri gələcək, ortadakı yolla gedənin qayıtma ehtimalı ola bilər, sol yolla gedən isə əsla geri gəlməyəcəkdir. Qardaşların hər üçü sonuncu yolla getməyi qərara alırlar. Ancaq İmam Məhəmməd yalvarıb qardaşlarını yola gətirir və əsla dönülməyəcək yola tek özü gedir. İmam Məhəmməd və köməkçisi uzun bir yol getdikdən sonra suların çəğlədiyi güllü-çiçəkli cənnət bağçası kimi bir yerə gəlib çatırlar. Bağçada qurulan çadırın içərinə girəndə uzun bığları və saqqalı olan, saqqalından inci və mərcanın asıldığı yaşlı bir kafirin bütə səcdə etdiyini görürler. Yaşılı kafir onlardan bütə səcdə etmələrini istəyəndə İmam Məhəmməd “Biz Allahdan başqa heç nəyə inanmarıq” [18, s.2087-2096] deyərək oradakı bütlərin hamısını qırır. İmam Məhəmməddən əfv diləyib qaçan bu kafir əslində padşah imiş. Qətran adlı bu padşah ordusunu toplayıb İmam Məhəmmədin üzərinə gəlir. Təhməz adlı pəhləvanına da tapşırıq verir ki, İmam Məhəmmədi sağ-salamat tutub onun hüzuruna gətirsin. Təhməz İmam Məhəmmədə bildirir ki, təslim olarsa, onu bağışlayacaq. Ancaq İmam Məhəmməd onunla döyüşür və Təhməzi öldürür. İmam Məhəmmədin cəsarətini, güc-qüvvətini görənlər ona heyran olur, heç kim onun qarşısına çıxmaga cürət etmir. Bu dəfə Qətran vəziri İmlaqə onu getirmək əmrini verir. Görüş zamanı İmam Məhəmməd İmlaqın atasının Hz.Həmzənin yardımçısı Arslan olduğunu öyrənəndə onu imana dəvət edir, lakin o bunu qəbul etmir. Belə olduqda isə o, İmam Məhəmmədlə döyüşür, Məhəmməd onu tam öldürmək üzrə olarkən İmlaq imdad diləyib, kəlməyi-şəhadət gətirərək müsəlman olsa da, əsil niyyəti başqa olur. Padşah Qətran və İmlaq Kafir İmam Məhəmmədlə elə davranırlar ki, guya doğrudan da müsəlmandırlar. Düşünürək ki, müsəlman kimi görünərək bu gənci məglub edə bilərlər. Uzun zaman keçir. İmam Məhəmməd qürbətdə dariixir, sixılır. Ötüb keçən bu müddət içində İmlaq Kafir iki dəfə hiylə ilə Məhəmmədi öldürmək istəsə də, bacarmır. Bir gün gəzintiyə çıxmışkən bacalarından tüstü, duman çıxan

böyük bir saray görürler. İmlaq Kafir buranın Cəmhur adlı birinə məxsus olduğunu bildirir. Bu sarayda hamının aşiq olduğu gözəl qız yaşayırımdır. Onu qorumaq üçün qardaşları sarayı od xəndəyi ilə əhatə etmişdilər. İmlaq Kafir qız haqqında elə danışır ki, İmam Məhəmməd artıq bu qızın aşiq olur və onu tapmaq üçün altı köməkçisi ilə yola çıxır.

Yuxusunda İmam Məhəmmədi görərək müsəlmanlığı qəbul edən Zeynal Ərəb (İmam Məhəmməd də ona yuxuda “gəlinim” demişdir) onu qalanın ətrafında görəndə tanıyıb yenidən aşiq olur. Onlar bir-birlərinə sevgilərini etiraf edərək xoşgəldin qəzəli oxuyurlar. Qız Məhəmmədi əsil-nəcabəti ilə tanır. Məhəmməd haqqında dəqiq danışır, yuxusunda gördüyünü və yuxuda kəbinləri kəsildiyini söyləyir. Rüstəm nəslində olduğunu bildirən qız ona kənizi olmayı təklif edir. Zeynal Ərəb bildirir ki, qardaşları onu Məhəmmədə verməyəcək, yaxşısı budur ki, onu qaçırsın. İmam Məhəmməd belə bir hərəkəti uğurlu hesab edir və şəxsinə yaraşdırır. Zeynal Ərəbin yeddi qardaşı axşam ovdan qayıdarkən ən kiçik qardaşları Qorxaqdan bacılarının bağda İmam Məhəmmədlə görüşdüyü xəbərini alır və yeddi qardaş növbə ilə İmam Məhəmmədlə döyüşsə də, məglub olurlar. İmam Məhəmməd onları imana dəvət edir. Onlar da müsəlman olub, bacılarını İmam Məhəmmədə ərə verir. Qardaşlar İmam Məhəmmədi xəbərdar edirlər ki, Zeynal Ərəbə aşiq olan divi əngəlləmək üçün onu ancaq odla yandırımalıdır. Div yalnız atəşdən qorxur. Uzun yol qət edən sevənlər yorulub yatırlar, od yandırımayı da unudurlar. Div gəlib qızı qaçıır. İmam Məhəmməd yuxudan oyananda sevgilisini görməyib onu tapmaq üçün yollara düşür, İmlaq Kafirdən kömək istəyir. İmlaq Kafir istəməsə də, divin gizləndiyi quyunu ona göstərir. Büyük bir daşla bağlanmış quyunun ağızını Allahdan kömək istəyərək açan İmam Məhəmməd belindən bağlanmış iplə quyuya enir. Ağızı almaz qifilla bağlanmış sandıqdan Zeynal Ərəbin səsini eşidən şahzadə qılıncı ilə divin başını üzüb nişanə üçün boynundan bir parça kəsib götürür (Bu “Baba Rövşən” dastanında da var) və qızı xilas edir. Məhəmməd sandığı alması üçün quydandan yuxarı uzadanda qızın aşiq olmuş İmlaq Kafir onu götürərək atına mindirib qaçıır. Uzun zaman Hz.Yusif kimi quyuda qalan Məhəmmədi atı xilas edir (At burada türk mədəniyyətinin simvolu olaraq təqdim edilmişdir) [18, 2091 s.]. Quydandan xilas olan İmam Məhəmməd çox macəralardan sonra, Hz. Əli və qardaşlarının köməyiylə Zeynal Ərəbi xilas edir və sevənlər muradlarına yetişirlər. Bundan sonra toy-düyün edibacları doyurur, qəribləri geyindirir və Məkkəyə qayıdırılar [3, s.241-250].

Akademik Fikrət Türkmen qeyd etmişdir: “Bu dastanda Hz.Əli heç bir ağırlığı olmayan figurativ bir qəhrəmandır. “Baba Rövşən” dastanında isə Hz.Əli zəkası, gücü,

cəsarəti və Hz.Məhəmmədə olan bağlılığı ilə hekayənin baş qəhrəmanıdır” [19, 118 s.]

“Zeynal Ərəb” dastanının şəkil və üslub xüsusiyyətləri

Türkmən dastanları forma baxımından nəzm və nəsrin formallaşması ilə qurulmuşdur. Mənsur hissələri “qıssə”, mənzum hissələri isə “qoşqu” və ya “aydım” terminləri ilə də əvəzlənə bilər. Dastanın mətnində nəql edilən mənzum hissələr 8 və 11 heca ölçüsündə sahib, qoşma şəklində qurulmuş, 3-5 bəndlilik şeirlərdən ibarət olur. Hadisələr “qıssə” bölgümündə nəql edilir, nəzm hissələrində isə qəhrəmanın hissələri, duyğu və düşüncələri, sevinc və kədəri ifadə olunur [17, s.120-129].

“Zeynal Ərəb” dastanı da nəzm və nəsrin növbələşməsindən ibarətdir. Bu dastanda xüsusi bir ahəng duyulmaqdır. Mənzum hissələr daha çoxdur və qarşılıqlı şeirlər şəklində qurulmuşdur. Dördlüklər 8 və 11 hecadan ibarətdir. Qafiyə quruluşu isə “abab”, “aaab” şəklindədir. Eyni zamanda, aşağıdakı nümunədə duyğu, düşüncə və isteklərin poetik şəkildə ifadəsini görə bilərik.

*Gel eşit sözümüz bu dəfə,
Bu necə qızdır, Şah Mərdan Əli?
Həsrət ilə çox iztirab çəkir,
Bu necə qızdır, Şah Mərdan Əli?*

[15, 436 s.]

Tədqiqatçı Doğan Kaya motivi mif, nağıl, əfsanə, dastan və xalq hekayələri kimi janrlarda yaşamaq gücünə sahib olan ən kiçik element adlandırır [16, 576 s.]. Ədəbiyyat nəzəriyyəsi tarixinə nəzər yetirsək, görərik ki, müxtəlif tədqiqatçılar tərəfindən motiv kataloqları hazırlanmışdır, lakin bu kataloqlar arasında ən çox qəbul edilən S.Tompsona aiddir. T.Dursun “Türkmənistanın böyük şairi Əndəlib və bir qəhrəmanlıq hekayəsi: Zeynal Ərəb” adlı tədqiqatında S.Tompsonun yaratdığı 23 motiv çərçivəsində hərəkət edərək, dastandan nümunələr gətirərək heyvan, qadağan, ölüm, qeyri-adi məqamlar, imtahan, aldatmalar, uğur, mükafatlandırma, cəzalandırma, din, rəqəmlər və rənglər üzrə motivləri təsnif etməyə çalışmışdır. Bu təsnifatlar aşağıdakı kimi qeyd edilir:

1. Heyvan motivləri:

Cəngnamələrdə ən çox adı çəkilən və hadisələrin gedişinə kömək edən, şifahi və yazılı ədəbiyyatımız vasitəsilə inanclarımızda əfsanəvi heyvan olaraq qarşımıza çıxan

at Düldüldür [13, 417 s.]. Əfsanəvi at obrazı olan Düldül “Zeynal Ərəb” dastanında çox önemli yer tutur. Bir çox məqamda bunun şahidi olur. Məsələn, Hz.Əli və İmam Məhəmmədin atları ağlılı atlardır, eyni zamanda İmam Məhəmmədin atı danışır, köməyə galir və sahibi üçün ağlayır. Düldül sadiq bir heyvandır. Düldül minilə bilən qeyri-adi bir atdır. Qısa vaxtda uzun məsafəni qöt edir. Hz.Əli çətin vəziyyətdə qaldıqda Düldülü hiss edərək tapır [15, 436 s.].

2. Qadağalar:

Məsələn, Qətran şah İmam Məhəmmədin öldürülməsini qadağan edərək sağ-salamat yanına gətirilməsini əmr edir [15, 437 s.].

3. Ölüm:

Dastanda ölüm motivindən demək olar ki, tez-tez istifadə olunur. Hz.Əli və oğulları kafları öldürürler.

4. Qeyri-adi məqamlar:

İmam Məhəmməd at minmək, ov ovlamaq, kaflırlarla savaşmaq və fərqli yerləri görmək üçün qeyri-adi şəkildə səyahət edir.

İmam Məhəmməd yeddi yaşına çatanda qeyri-adi bir insan olur.

İmam Məhəmməd nərə çəkəndə yer, göy titrəyir [15, 437 s.].

5. Divlər:

Zeynal Ərəbə aşiq olan nəhəng Divsəpit adlı div həmişə dastan qəhrəmanına çətinliklər yaradır, insanları oğurlayır, öldürür. Nəhayət, İmam Məhəmməd tərəfindən öldürülür.

6. İmtahanlar:

İmam Məhəmmədin başına gələnləri Hz.Əliyə və anasına danışması; Fironun başına gələnləri vəzirinə danışması və s.

7. Aldatmalar:

İmlaqın İmam Məhəmmədlə sövdələşib sonradan ona xəyanət etməsi; Ölümən qurtulmaq üçün İmlaq və kaflıların yalandan müsalman olması.

8. Uğur və bəxt:

İmlaqın kendiri yenidən quyuya atmayıb İmam Məhəmmədi ölümə tərk etməsi, Hz.Məhəmmədin möcüzəsiylə şahzadənin sağ qalması.

9. Mükafatlaşdırıcılar və cəzalandırıcılar:

Həz.Əli Anka Şahın həyatını bağışladıqda o, müsəlmanlığı qəbul edir və bir eşək yükü qızıl və gürzü (silah olaraq istifadə olunan ağır topuz, şəşbər deməkdir) Hz.Əliyə verir.

10. Din:

Hz.Əlinin İslami – müsəlmanlığı yaymaq üçün Qətran şahla mübarizə aparması;

Hz.Məhəmmədin Zeynal Ərəb və İmam Məhəmmədin yuxusuna girməsi; Hz.Əlinin kafirləri məglub etdikdən sonra onları islama dəvət etməsi; Kəliməyi Şəhadətin gətirilməsi və s.

11. Say motivi:

Üç ağıllı insan, üç gecə, üç gün, otuz üç min səhabə, qırx cariyə, yeddi qardaş, on dörd gecə, qırx il, on səkkiz dünya, iyirmi dəfə.

12. Rəng motivi:

Dastandakı rənglər: "qırmızı nar", "qırmızı qan", "sarı şəhər", "yaşıl dünya", "ağ dünya", "qara bulud", "qızıl qan" ifadələri ilə qarşımıza çıxır [15, 437 s.]

Nəticə / Conclusion

"Zeynal Ərəb" dastanında dini qəhrəmanlıqla yanaşı, sevgi mövzusu haqqında da bəhs olunmuşdur. Hekayənin ən vacib qəhrəmanı Hz.Əli Türk-İslam dünyasında humanistlik, ədalət və qəhrəmanlıq təmsilçisi olaraq təqdim edilmişdir. Bu nöqtəyin nəzərdən hərəkət edən Əndəlib Hz.Əliyə olan hörmət və sevginin nəsildən-nəslə ötürülməsində vasitəçi olmuşdur. Dastanda "Mifik, sehr və humor" motivinə rast gəlmirik. Əsərin dili olduqca sadə, şeirləri axıcıdır. Hətta bəzi şeirləri xalq mahnısı kimi günümüzdə də türkmənlər arasında ifa olunur [12, 126 s.]. Nüsxələrinin çoxluğu sübut edir ki, əsər dövrünün çox sevilən və oxunan dastanı olmuşdur. Xalqın asanlıqla başa düşə biləcəyi bir dildə yazılmış əsərin ən çox işlənən mövzusu Hz.Əli və oğullarının İslam dini uğrunda göstərdikləri qəhrəmanlıqlar olduğundan tam əminliklə deyə bilərik ki, Əndəlib Türk-İslam anlayışına uyğun, motivlər baxımından zəngin olan, Hz.Əlini ucaldan bir əsər ortaya qoymuşdur. "Zeynal Ərəb" dastanı bir daha sübut etdi ki, Əndəlib mövcud rəvayətlərə sadıq qalaraq, xalqın dini həssaslığını nəzərə alıb dastan yaratmışdır.

İstifadə edilmiş ədəbiyyat / References

- Azərbaycan dastanları. (2005). Beş cild. I cild. Bakı, Lider nəşriyyat. 392 s.
- Cəfərov N. (2004). Qədim Türk Ədəbiyyatı. Bakı, Azərbaycanda Atatürk Mərkəzi nəşriyyatı. 322 s.
- Əndəlib N. (2011). Şeirlər, poemalar, dastanlar. Bakı, MBM. 292 s.
- Əskər R. (2011). Türk xalqları ədəbiyyatı ocerkləri. Bakı, MBM. 320 s.
- Əskər R. (2011 a). Türkmen müəmmaları, deyişmələri və vücutnamələri. Bakı, MBM. 128 s.

Nurməhəmməd Qərib Əndəlibin "Zeynal Ərəb" dastanının ideya-məzmun və şəkil-üslub xüsusiyyətləri

- Əskər R. (2011 b). Türkmen şeir antologiyası (XVII-XIX əsrlər). Bakı, MBM. 400 s.
- Fəraqi M. (1984). Qəm seli. Bakı, Yaziçı nəşriyyatı. 126 s.
- Nəbiyev A. (2002). Azərbaycan Xalq Ədəbiyyatı. Bakı, Turan. 679 s.
- Osmanlı İ. (2011). Nurməhəmməd Əndəlib. Seçilmiş əsərləri. 2 cild. I cild. Lirik şeirlər. Poemalar. Bakı, Mürtəcim. 296 s.
- Səfərli A. (2016). Nurməhəmməd Qərib Əndəlibin təxəlliüsü, təvəllüd tarixi və doğum yeri haqqında fikirlər. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal, № 2(98). Bakı, s.256-259.
- Səfərli A. (2019). Nurməhəmməd Əndəlibin "Baba Rövşən" və "Zeynal Ərəb" dastanı və şairin yaradıcılığında "Fütüvvətnaməcilik" cərəyanının izləri. Naxçıvan universiteti. Elmi əsərlər, № 1. Naxçıvan, NUH nəşriyyatı. s.124-129.
- Səfərli A. (2019). Ümumtürk ədəbiyyatında "dastan" anlayışı. Uluslararası Türk Lehçe Araştırmaları Dergisi (TÜRKİAD). Türkiye. 3 cild, 1. Sayı, s.133-139.
- Çetin İ. (1997). Türk Edebiyatında Hz.Ali Cenknameləri. Ankara, Kültür Bakanlığı yayınları. 467 s.
- Çetin İ. (2005). "Türk Halk Edebiyatında Hz. Ali". İslam İnançlarında Hz.Ali. Ankara, TTK Yayınları. 498 s.
- Dursun T. (2019). Türkmenistanın büyük şairi Andalip ve bir kahramanlık hikayesi: Zeynel Arap. III.Uluslararası Degi Karadeniz Sosyal bilimler Sempozyumu. 19-21 Kasım. Baku, AMEA.
- Kaya D. (2014). Türk Dünyası Ansiklopedik Türk Edebiyatı Kavramları ve Terimleri Sözlüğü. Ankara, Akçağ Yayınları.
- Şahin H. (2011). Türkmen Destanları ve Destancılık Geleneği. Konya, Kömen Yayınları. 728 s.
- Toprak F. (2006). Andelipin dastanlarında dil ve üslup özellikləri. I Uluslararası Türk Dünyası Kültür Kurultayı. Ankara.
- Türkmen F. (2010). Türkmenistan kültürü araştırmaları: makaleler. Ankara, Atatürk Kültür Merkezi Yayınevi.
- Mülkamanov A. (1990). Nurmuhamed Andalip. Şigirlər Hem Poemalar. Aşgabat, Türkmenistan Neşriyatı.
- Jirmunski V. (1974). Tyurskiy Geroicheskiy epos. Moskva, Nauka. 727 s.
- Prop V. (1958). Russkiy Geroicheskiy Epos. Moskva. 598 s.